

Türk və Azərbaycan dillərində mürəkkəb adların orfoqrafiyası

Dilbər Camalı

AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan.

Annotasiya. Məqalədə müasir Azərbaycan dilindəki mürəkkəb adların yazılış qaydaları təhlil olunmuş, müasir kitab və saytlardan nümunələrlə əsaslandırılmışdır. Müasir türk dilindəki mürəkkəb adların orfoqrafiya normaları tədqiqata cəlb edilmiş, Azərbaycan dili ilə oxşar və fərqli cəhətlər üzə çıxarılmışdır. Məqalədə bütün dil faktları “Azərbaycan dilinin Orfoqrafiya Normaları” ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına istinadən verilmişdir.

Açar sözlər: orfoqrafiya, dil, Azərbaycan dili, türk dili, yazılış

Məqalə tarixçəsi: göndərilib – 11.02.2022; qəbul edilib – 16.02.2022

Orthography of compound names in Turkish and Azerbaijani languages

Dilber Jamali

Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

Abstract. In the article, orthographic norms and changes in the spelling of complex names in the Azerbaijani language have been written under the guidance of “Spelling norms of the Azerbaijani language” approved by the Resolution No. 174 of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated April 16, 2019, and by the Resolution No. 438 of certain amendments dated November 3, 2020, and substantiated on examples from contemporary books and sites. At the same time, similarities and distinctions in the spelling of compound nouns with modern Turkish have been revealed comparatively.

Keywords: orthography, language, Azerbaijani, Turkish, spelling

Article history: received – 11.02.2022; accepted – 16.02.2022

Giriş / Introduction

İnsan cəmiyyətinin yarandığı dövrlərdə dün- ya dilləri az sayda olmuşdur. Daha sonra isə bir dil arasında bölünmə baş vermiş, bir dildən onlarla dillər əmələ gəlmişdir. Türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dili və türk dili zənginliyi və qrammatik quruluşu ilə diqqəti cəlb edir. Qədim tarixə malik türk dillərinin hər biri ayrılıqda müəyyən özünəməxsus tarixi inkişaf yolu keçmişdir. Dəyişən ictimai şərait və quruluş, elm və texnikanın inkişafı eyni zamanda dildən də yan keçməmiş və bir sira dəyişikliklərə səbəb olmuşdur. Hər bir ölkənin öz daxili siyasetinə uyğun olaraq lazımı qurum-

ların da müdaxiləsi ilə yazıda orfoqrafiya qaydaları formallaşır və dövlət səviyyəsində qəbul edilir. Buna görə də dillərarası fərq təbiidir. Bu səbəbdən hər bir dildə orfoqrafik qaydalar müxtəlidir “*Bu dillər arasında XII-XIV yüzilliklərə dair bəzi fərqlər görünsə də, XV-XVI yüzilliklərdə fərqlər çoxalmış, ən gec XVII-XVIII yüzilliklərdə (mürəkkəb etnik-siyasi proseslərin nəticəsi olaraq) müstəqil dillər kimi daha çox ayıılmağa başlamış, fonetik (fonoqrafik) quruluşda, lügət tərkibində, qrammatik kateqoriyalarda, sintaktik normalarda fərqlər əsasən həmin yüzilliklərdən meydana çıxmışdır*” [2, s.9].

Əsas hissə / Main Part

Müasir türk dili uzun və mürəkkəb inkişaf və təkamül yolu keçmişdir. İnkişaf gedişində müxtəlif dillərin təsirinə də məruz qalmışdır. Türk dili 1923-cü ildən sonra ən yüksək mərhələyə qədəm qoymuşdur. Başlıca dönüşü illi bu dilin Respublika dövrünə düşür. Ən mühüm dil islahatları məhz bu dövrdə aparılır. Türk dilinin əlifbası dəyişdirilir, ərəb qrafikası latın qrafikası ilə əvəzlənir (1928). “Sonraki illərdə (1932) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Atatürkün maddi və mənəvi dəstəyi ilə “Türk Dil Qurumu” yaradılmış, dildə özləşmə prosesi başlanılmışdır. Əsas vəzifə türk dilinə keçmiş yabançı kəlmələri milli sözlərlə əvəz etmək, qarşılıq axtarıb tapmaq idi. Dili sadələşdirmək əsas vəzifə kimi qarşıda dururdu və bu proses indi də davam etməkdədir [2, s.10].

“Türk dilinə aid dilçilik ədəbiyyatında da mürəkkəb sözlər müxtəlif şəkildə şərh edilir, müxtəlif birləşmələr, qoşa sözlər, təkrarlar da mürəkkəb söz kimi qəbul edilir. Əksər ədəbiyyatlarda mürəkkəb sözlər sintaktik kateqoriya kimi izah edilir. Belə ki, Muhamrem Erginin «Türk dil bilgisi» adlı əsərində Orhan Veli, Faruk Hafız, Demirtaş, Ahmed Caferoğlu kimi Şəxs adları, «Birleşik isim, ayakkabı, yüzbaşı, açık Göz, kirkayak» ve s. bu qəbildən olan sözlər isə «Birleşik kelime adı ilə sintaksisdə nəzərdən keçirilir” [24, s.90]. Hər bir dil istər obyektiv, istər subyektiv səbəblərdən dolayı müxtəlif orfoqrafiya qanunlarını qəbul edir. Buna bəzən də beynəlxalq qaydalar da təsir edə bilir.

Azərbaycan Dilçiliyindən fərqli olaraq Türkiyə Dilçilik tarixində “mürəkkəb adlar” müxtəlif terminlərlə adlandırılmışdır. Mürəkkəb adlar isim bəhsinin daxilində “ad ve ad soylu kelimə sınıfları” adlı bölmədə öyrənilmişdir. Azərbaycan dilindən fərqli olaraq bir çox mürəkkəb adların yazılış qaydası özünəməxsus qaydalara tabe edilir.

Müasir türk ədəbi dilinin orfoqrafiya principləri Türk Dil Qurumu tərəfindən hazırlanan «Yeni yazım kılavuzu»nda («Yeni orfoqrafiya soraq kitabı») təsbit edilmişdir [7] Bu principlərə türk yazısında əsasən riayət edilsə də, bir qisminin istifadəsində müəyyən dərəcədə ixtiyarilik nəzərə çarpir.

Türk dilində mürəkkəb adlar “birleşik adlar” adlandırılır və fərqli yazı qaydaları tətbiq olunur. Belə ki, bunların bir çoxu Azərbaycan dilindəki orfoqrafik qaydalarla eyniyyət təşkil edir. Ad, soyad, ləqəb və təxəllüs bildirən mürəkkəb adların komponentləri türk dilində də böyük hərfə yazılsın. Bu türk dilində də demək olar ki eynidir: Aydemir, Akbulut, Avni Hurufi Efendi, Doktor Sadri Köksal, Nazım Hikmet, Yahya Kamal, Tepedelenli Ali Paşa, Yirmisekiz Çelebi Mehmet, Yedisekiz Hasan Paşa və s. [3, s.231-232].

Nümunələr: Yahya Kamal Paris yıllarında Ahmet Rıza, Sami Paşazade Sezai, Mustafa Fażıl Paşa, Prens Sabahattin, Abdullah Cevdet, Abdülhak Şinasi Hisar gibi Jön Türkler'le tanışı. Hiç dil bilmeden gittiği kentte hızlı bir şe-kilde Fransızca öğrendi [18].

Azərbaycan dilində ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və qızı sözlərin-dən başqa) birinci hərfi böyük yazılsın: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, (azərb.), Ahmet Hamdi Tanpınar, Nəşet Ertaş, Şeyh Muhammed Bahāuddin, Sultan Süleyman Kanuni, Sultan Veled (TÜRK) və s.

Yavuz Sultan Selim, hem Farsça hem de Türkçe siir söyleyebiliyordu. Farsça olan Divan'ı 1306 yılında İstanbul'da basılmış olup, 1904 tarihinde de Alman İmparatoru Vilhelm II.'nin emri ile Paul Horn tarafından Berlin'de yeniden nesredilmiştir [19]; Çukurovaya köylüsü Kavak Osmanla inmişlerdi [3, s.264]; Turan Oflazoğlu Dördüncü Murat adlı tiyatro eserinde Dördüncü Muratı bir çox yönü ile ve onu həzırlayan şartları da sergileyerek başarılı bir bićimde sergilemiştir [3, s.264]; Deli Dumrul boyu Dede Korkut Kitabının on iki hikayesinden biridir ve hikaye kahramanı Deli Dumruldur [3, s.264].

Bədii əsərlərdə heyvanlara və cansız əşyala-raya verilən adlar böyük hərfə yazılsın: Alapaşa, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin, əsər adları və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılsın: Azadlıq meydani, Çaldırın döyüşü, Dəmir dövri, Or-

xon-Yenisey abidələri, Yeddiillik mührəbə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazıılır: *Orta Paleolit dövrü, Son Paleolit dövrü (azərb.). Türkler, Türk milleti, Türkiye Cumhuriyeti, Fransızlar, Osmanlı Devleti, Selçuklu Devleti, Osmanlı İmperatorluğu (türk)* ve s. [3, s.237].

Azərbaycan dilində ölkələrin, muxtar respublikaların, vilayət və diyarlarının rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazıılır: *Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlilikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası* və s.

Nümunələr: *Parlamentin sədri tədbirdəki nitqində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT çərçivəsində COVID-19-a qarşı yüksək səviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış edib* [21]; Millət, dövlət, topluluq boy, əşirət adları, ay, gün adları da həmçinin böyük hərfə yazıılır. Bunlara əlavə olaraq səmavi kitabların, fəza cisimlərinin adlarını da daxil etmək olar: *Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Jupiter, Saturn, Venera* və s. Nümunə: *Dün gece arkadaşımın babası, bize misafir geldi ; Okullar, her yıl Eylül ayının son Pazartesi sabahı açılır (türk.)* [3, s.240].

Türk dilində dil, din, məzhəb və təriqət adları cümlə daxilində də böyük hərfə yazıılır: *Almanca, Azerbaycan Türkçesi, Kazak Türkçesi, Müslümanlıq, Türk, Azeri, Almanlar, Musevilik, Hanefi, Şafii, Alevi Musevilik, Bektaşilik, Sünnilik, Şiiilik* və s. [3, s.240]. Bu qayda isə Azərbaycan dilinə aid deyil.

Ali dövlət vəzifələri—Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazıılır. Dövlət orqanları (qurumları), birlilik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazıılır: *Azərbaycan Respublikasının Nazirlər Kabinetini, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Res-*

publikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Həkimiyəti, Ağstafa Rayon Təhsil Şöbəsi [1, s.19] və s.

Nümunələr: *Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında* Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranmışdır [16]; *Milli Məclisin sədri məlumat verib ki, Sankt-Peterburqə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko, Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru cənab Hans Klüqe ilə aparılan danışqlar səmərəli olub* [17];

Dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərfə yazıılır: *Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü* [1, s.9] və s.

Nümunələr: *Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandani İlham Əliyevə məruzə olunub* [22].

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən söz kiçik hərfə yazıılır: *Səhiyyə naziri, Təhsil naziri, Müdafiə naziri* (azərb.) və s. Ancaq türk dilində vəziyyət bir qədər fərqlidir. Məsələn: *Sağlık Bakanı, Ulaşdırma Bakanı, Milli Eğitim Bakanı* (türk) və s.

Nazirliliklərin adı isə rəsmi dövlət qurumu olduğu üçün hər iki komponenti böyük hərfə yazılır: Hüquq və daxili nəzarət sektorunun müdürü E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi-

nə təqdim edilsin [23]; Azərbaycanda Müdafıə Nazirliyinin əsasının qoyulması 1918-ci ilə təsadüf edir [24].

Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərfə yazılır: *Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası və s.* Türk dilində rəsmi qurum, quruluş, dərnək, təhsil müəssisələrinin adlarındakı bütün sözlər böyük hərfərlə yazılır. Məsələn: *Ankara Üniversitesi, Başbakanlık Devlet Planlaşdırma Teşkilatı Müşteşarlığı, Emekli Sandığı Genel Müdürlüğü, Milli Eğitim Bakanlığı, Yargıtay Başkanlığı (Türk)*.

Nümunələr: *Bursa Uludağ Üniversitesi (BUÜ)*. Panelde Türk Dil Kurumu Başkanı Prof. Dr. Gürer Gülsevin ile İstanbul Üniversitesi Edebiyat Fakültesi Dekanı, Türk Dil Kurumu Bilim Kurulu Üyesi ve YÖK Genel Kurulu Üyesi Prof. Dr. Hayati Develi konuşmacı olaraq yer aldı [10]; Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərfə, sonrakı sözlər kiçik hərfə yazılır: *Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.* Qeyd: Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərfə yazılır.

Orden, medal, bədii əsər, opera, balet, kinfilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəş-

riyyat, kafe, restoran və s. adları dırnaqdə və birinci sözü böyük hərfə yazılar: "Azərbaycan" qəzeti, "Cüçələrim" kafesi, "Bahar" mağazası, "Badamlı" mineral suyu və s. Qeyd: Dırnaqdə yazılın belə adlara artırılan şəkilçi dırnaqdan kənardə yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası və s.

Türk dilində saray, köşk, villa, hotel, gəmi, təyyarə, bina və s. Kimi sözlərin bütün hissələri böyük hərfə yazılar: *Beyaz Saray, Çankaya Köşkü, Beylerbeyi Sarayı, Dolmabahçe Sarayı, Hilton Hoteli, Amiral Nelson Gemisi, Kuğulu-park Apartmanı, Toprak Palas, Paşa Saray (Türk)* və s. [3, s. 243].

Dərgi, sözlük, kitap, ensiklopediya, həbsxana, adlarının bütün hissələri böyük yazılar: *Türk Dili ve Edebiyatı Dergisi, Türk İslam Ansiklopedisi Dili Araştırmaları Yıllığı, Siyasi Hikayeler, İbişin Rüyası, Füzuli Divanı, Kutadgu Bilig* və s. [3, s. 240] Nümunələr: *Türk Dili ve Edebiyatı Dergisi (TUDED): Journal of Turkish Language and Literature, açık erişimli, hakemli, yılda iki kere Haziran ve Aralık aylarında yayanınan, İstanbul Üniversitesi Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü'nün resmi yayınıdır* [11].

Nəticə / Conclusion

Göründüyü kimi Azərbaycan və türk dillərində orfoqrafiya normaları son illərdə yuxarıda göstərdiyimiz kimi sabitləşmişdir. Lakin hər bir

dövlətin dil qanunlarından asılı olaraq, bu kimi yazı qaydalarında fərqlilik və dəyişiklik özünü göstərə bilir.

Ədəbiyyat / References

1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (7-ci nəşr). Bakı: Elm, 2021.
2. Kazimov İ. Türk dillərinin müqayisəli müqayisəli morfolojiyası. Bakı: Elm, 2019.
3. Korkmaz Z. Türkiye Türkçesi Grameri (şəkil bilgisi). Ankara: Türk Dil Kurumu Yayıncılığı, 2009.
4. <https://www.iku.edu.tr/tr/kurulus-oykusu>
5. http://bsu.edu.az/az/news/bduda_professor_irmmmd_hseynovun_anadan_olmasnn_97_illi_yin_hsr_olunmu_tdbir_keirilib
6. <https://xalqqazeti.com/ru/news/91705>
7. <https://kayzen.az/blog/turk-dili/5823/orfoqrafiya-prinsipleri.html>
8. <https://www.unikal.org/news/163760/bmt-azerbaycanda-usaqlarla-bagli-aciqlama-verdi-narahatiq>

9. <https://www.milliyet.com.tr/cadde/karikaturlerin-gecesi-1304138>
10. <https://www.haberumut.com/kultur-sanat/yunus-emre-ve-dunya-dili-turkce-buude-konusuldu-h104383.html>
11. <https://iupress.istanbul.edu.tr/tr/journal/tuded/home>
12. <https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/4B40BCE2687D420DA6CCC12A4ADDFC22>
13. <http://abc.az/ru/news/61763>
14. <http://www.e-qanun.az/framework/40386>
15. <https://mod.gov.az/az/mudafie-nazirliyi-481/>
16. <https://nk.gov.az/az/article/1951/>
17. <https://www.meclis.gov.az/news.php?id=3779&lang=az>
18. <https://www.gidahatti.com/yahya-kemal-beyatli-kimdir-yahya-kemal-beyatli-hayati-2-224334/>
19. <https://www.yavuzsultanselim.gen.tr/>
20. <https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/4B40BCE2687D420DA6CCC12A4ADDFC22>
21. <https://www.meclis.gov.az/news.php?id=3779&lang=az>
22. <http://abc.az/ru/news/61763>
23. <http://www.e-qanun.az/framework/40386>
24. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. Bakı: MBN nəşriyyatı.

Правописание сложных имен в азербайджанском и турецком языках

Дильбер Джамали

Институт языкоznания имени Насими НАНА. Азербайджан.

Резюме. В статье анализируются правила написания сложных имён в современном азербайджанском языке и обосновываются они примерами из современных книг и сайтов. К исследованию были привлечены нормы правописания сложных имён в современном турецком языке, выявлены сходства и различия с азербайджанским языком.

Все языковые факты приведены в статье со ссылкой на постановления Кабинета Министров Азербайджанской Республики «Орфографические нормы азербайджанского языка».

Ключевые слова: азербайджанский язык, турецкий язык, орфографические нормы, сложные имена